

Molla Nasraddin

№ 38

Молла Наср-Эддин

Kijməti 15 kəpiq

QUTUBXANASİ

Iqı od arasında.

(Çıska munasəbətı ilə)



Məs'ul işçinin sevgililər (Telefon ilə) Miska...! Miska...! aman... özünüzü qazılın jangın sız döğry jakınlaşır—sızın ianmaganız cəhənnəm, biz bədbəxt olarıq.



UNVAN
Bağı, qohra
pošta qur-
si № 64
Telefon
№ 40-83

Səbr.

Sərk aləmində səbr - çok arzy oylanın bir haldir: dajanmak' təhammul etməq, tələsməməq - bydır səbrin mənası.

Sərkın mədənlifətə gərbbən qeridə kalmagınin filosofjastı, elə haman səbrdir, və İnaaallah taala-bir min İlə səbrdən sonra sərk gərbl də otub qəçəcəq, və bələq əiməl və çənyibdə qeridə kojacak. (İnaaallah)

Bizdə sərkə baxıb bir neçə hallarda xejli səbr və ystyblük qəstərlir. Məsələn:

Birinci hal: Məqtəblərin binalarını uç aq jayda təmirdən çəkərmək olardı. Əmma İndi, sentjabrın iqlimisi dir - hələ dərindən bir xəbər-ətər jökürü.

By birinci.

Üçüncü: Qəndlərdə sərənın aktiv uzvlarınin savadsızlıq nəticəsində - qənd İslarimiz çok qeridə kalırlar (mərqəzi İcrayıfə komitəsinin mə'ryəzəsindən).


Deməq-qənd aktiv İaşlrlarimiz hazırlamaqda-da bejuq səbr və «İnaaallah» qəstərlilirdir.

Allahın altında by dert fəkerə tə'xirin heç biri olmıjaldı. (Ələxusus axırlıncı)

İqinci İqinci səhbətiniz-qənd mərinin aləmindədir: hanı, birinci İlin dars qitabları? hələ mətbəədədir; ancak mənim xijalimə bejle qədir qı byrada səbrin olmağı, nəzərə alıq, jəksə alımasajdı, qitablar İndi əaqırların əlində İjdi.

Dördüncü: hələ səbr, və by qun - sabahı, İstə'mal edən-Molla Nəsrəddin əminin kəzalarda vaqıllaridir: hələdə bir dəfə bir qəzəz jəzərək: «man olum-borçuniz qəndərin: mətbəə pyl İstijle, qəzəz pyl İstijle, joldədaılar pyl İstic - biz jəzəz jəlvartınca - vaqıllorınız İnaaallah» deyərlər.
Byda İtaqı, daqıl.

Molla Nəsrəddin.



60

Bogazında kalır as
Ciska olmaıajadı, qas

Onyn adı, qələndə
Daha can kalmır məndə

Duasr qurqumə birə
Kalıram birdən birə

Qəntdən səhra qədiram
Hamamda - gusl ediram

Jyjıram juz qəzumu
Çok surturəm əzumu

Bədən butun kızırlır
Sabun, ruzul kyrtarır

Ancak tənzilənmirəm
Jejir, səmizlənmirəm.

Dünyəmdə dənən qəca
İlac necə?

Mən İndi bir nepnaməm
Firkəçi dejil xanam

Ev tiqləməm iqi kat
Qım baxırsa kalır mət

By dejilqi qəbələq?
İadə olmasa qələq

By neredən tiqlidi
Stazında uç İldi

Juzlar ilə mal, kojyn
Bynlar dejildir ojyn

Varıt atam, kardaazım
Taxıl, pambığı, məşim

«Qalim, equzum, atım
Minlər ilə manatım

Ortalığı çükacək
Həpsi məni jükacək.

Hər nə olsyn jəpmalı
Byna çərə tapmalı.

By fiqirdə oldıymda
İlac joly byldıymda:

Satdım malı, davarı,
Lap bosaldım anbarı

Al, ver dejilqi haram
Sonra jənə alaram

Çok çərpəməjr pyl qəza,
Duşməram dila, səzə,

At, equzu hajladım
Kohymlara pajladım.

Daha bir çərə küldüm
Atam qıldən ajrıldım

Jakladım jəksyl ələ
Durtuldum bir artələ

Atdım daha bir adım
Arvadıda tovladım

Çadrasını atırdım
Bəzəjini satdırdım

Muvəkkəti neçə qun
Etmiram du'a duqun

Məscidədə qetmirəm
İbadətdə elmiram

Mollalardan yzaadım
Ciskaja bir «tyz» aqtdım

Qəraq necə dytacək
Ojyny qım jytacək?

By utu dən kyrtarsam
İmtəhanı dytarsam

Bir koç demləəm nəzir
Jeməja ol muntəzir.

Sadık ilə jejlisin
Xeјir du'a dejilsin

„Karş — kyrs„

Şəqidə komsomol Aqa Bala turq kızırlarına sataamağı, təvbə edəndən bəri turq kızırları, iclaslara arxajın qədidb qəllilər.

Şəqidə Hacı Bala Əmi air qibi sıçramak jərləndə birinci liqi kazandı, byzn byryn Əfəndidən „bərqəllər“ nişanı alıbdur.

Qəçəjdə iqi kooperativin sədr bir-birinə mufəttis təj'in olynbyrlar by tapmacanı, jəltənz Qəj çajllar bəsa duşə bilər.

Zakatalada Cəlal Kasımoq Qəram qibi tarlanını, yçyryz saz dəşündə Əsli axtarır.

Kybada Şərbəni xalanın səhnə ojynları, və kyrs dərlərləri çok tantanalı qəçdi. Xususən Şərbəni xalanın rənaq və hana məryəzi əhalijə bejuq tə'sir etmiadur.

Səməxədə Abbasof kooperatifi qəşən sıçanlara ayra sədr seçilib — zadə iqaq olı, olyb Kyba sıçanları, kyryttajına numajəndə qəndərlimladur.

„Duduq“

Harada nə nədən çökdyr.

Zakatala kooperatifi restorantında İ və pişiq restorana qəlib qədan muatərlərdən çökdyr.

Jənə Zakatalada bəz idarələrdə jəramaz xidmətçilərin sajlı, Həzrat Sulejmanofyn kojynları, nın sajlından çökdyr.

Sajlıjanda qəçələrdə olan İfat cəmədaqlarından, Molla Nəsrəddinin mə'mun jev xahları, çökdyr.

Sirvan məhəllində bitərəflərin pyly izdivac tojları, nandan, Baqı qəntlərində firkəçilərin pyly sunnat tojları, çökdyr.

Qəncədə Mezdı gorodni telefon stəsjonyunda olan xanəmələrin danışan dostları, telefon ilə danışamaq qəlib novbə qəzəzə jənə muatərlərdən çökdyr.

Kytarmaz. 59

„Dunjada jalan, palan kytarmaz“
„Dunja kytarar, jalan kytarmaz“

Sordym bir iranlı, hambalından
Verdi xəbar indici halından
Iranlıların dedi: daldından
Sallax kytarar palan kytarmaz.

Bak səhn həyatə əlaəsindən
Qasma by agacı, riasindən
Şəhr Kyba ilə məasından
Çakkal kytarar kaban kytarmaz.

Şirvan, Şəqi, jeqşər Azərstan
Şyralaşalı, bylybdy saman –
Əmmaqi by əvğarib irandən
Bəjər kytararsa xan kytarmaz.

Çok əyr, zər İranda vərsa
Onlar duzələr-qedar-kalarsa
Jeqşər ucyb Ərdabil kytarsa
Rəğimil ilə rovza xan kytarmaz.

Qımdır jeməjon acı, sifolka
Qəl vır hesabə by san, by çolka
Artmıx o kədarqi indı vodka
Padval kytarar pijan kytarmaz.

Qəzdim dolanıb by jaj zəmanı
Saljan, Zəmaxı, və Lənqaranı
Qərdum o kədar basıb Mygani
Adam kytarar-ilan kytarmaz.

Muhid.

Lilja ханьмын карғыланмасы

Naxçıvan toprak komisar-
lığının məsləhətçisi Lilja xanım
bir ağıllıq məzəniyyətdən kəşf dan-

onun üçün xüsrusi bir fəjtdən
qətibir çək öz əzizliyi ilə səhərə
apardılar.



da (5 qümdə jıybanlıb joldəastarı
niqəran kolımyadı.) Onun piavaru-
na vəğzələ idarənin baş qatibi-
texniki agronom və bir nəfərdə baş-
kəndəti qədid.

Sabahı, qun isə idarə işçiləri
tətil edib Lilja xanımın qəru-
sətdə qədidir. 35 qunluq əjru-
luktan sonra by qəruş çək daddı idi.
Allah sənədə ryzi eləsin.

Biləvad.

„Kamçь“

Bəjanlıb kırımlı, cyharta, nəçə: ağırlı, mız
Çoq qələq hılə kyrybdy sol olyb sağırlı, mız
Əniqi zəndarə pristılları, ejlərim təmiz?
Danızı kajnədalər, olsa sabın dağırlı, mız

„Zamç“

Насъ ахынд:

Qəncənin dağ nəhəşisində
Ajrım Haç. Axynd 15 qon-
dı səjub jəməqədir.

Dejir:
Ajrım qıai əyr, jag qətir
Cəmlərini dər, sag qətir
Şəhər olcaq kajməq qətir.
Qəfi çək sazdır qıasinin

Başındaqı, əmməmədir
Onun ili hənqəmədir
Bir qəjnəq bir zir-cəmədir
Eli kanmazdır qıasinin

Dəstəfyr, Şahbəllitə
Zinzahalı, əhmətlidə
Qədəmiədə səhbətlidə
Kıçıda jazdır qıasinin

On dərə on bez qəndə baxar
Hər qəntdə bir arvadı, var
Jaşar onlarla bəktlər
Şuglu namazdır qıasinin

Qəfi.

Tə'cili yardım

„Tə'cili yardımlı. Hər gəmə
dilində tələsiq qəməq qəməq-
dir: bərdən birə bir işçi ja xid-
mətçi Kəzajə oğrajanda-xəstələ-
nəndə tələsiq qəməq çağırılır,
Əlbəttə „tələsiq qəməq“ aftomo-
mobili almək hər bədbəxtə kis-
mət olmaz. Çünqu tələsiq qə-
məjinə kylyğı çağırılmalı səsindən
tanılır, əljaqi qərdü dən-
sən fəhlədən ja xırda xidmətçi-
dən ibarətdir-bəğzəlnə diri llan-
da salsən aftomobil verməz-flan
jərə qədid, deyə başından savar.
Əljaqi bejuq əmadılardan çağır-
rənı oldy, aftomobil olmasada
jarım saatə 15 dakikəjə jerin
deşijindən çıkarılır və qəndərir.
bejə bejuq əmadılardan və xid-
mətlərni çağırılma qədan aftomobi-
li allah heç qəse rast ələmə-
sin-o kədar tələsiq qədirqi jolda
fildə, dəvədə olsa qəzu qərmur
basılıb əjaklaqrır. Bir xəstəjə qə-
məq etməjə qəderəqən bir sag
adəmi, basdırılıb əldürür. Onun
içün o idarənin adınlə tələsiq
jardım koymyalar.

Mukəddəs idarə və mukəddəs sədr.

«Adamlın üstündə allahı
vət' qərəq «kijmətlı» adamların
kədrini biləsən. Firkaçılar heç
onlar bir jollyk allahsız olyb
qədidilər. Bitərəf xidmətçilərdə din
dən dəndən çıktıqlar, hərdəm

əzu otırdyqy mizin arkasında:
sag tərəfdə Qərbləji muallanın
-sol tərəfdə Mədəni Mənuvəvə-
nin və ortada Mədəni muqərrə-
mənin əqləri asılmıdadır.
Mehtəram sədr, by əziqlərinə



bir təq-tuq jaxsa, allah adamları
nün qəzəl hərəqətlərini adam
eaidəndə jürəji atılın, aadlanır.
Ağdas dəjirəsinin dəhna
mintəkəsi qəhna kredit zirqəti
sədri Haşim joldəastın idarəsində

ehtramına idarədə zərəfətə-
lərə və yaq qibi hür-hür qulən-
lərdə manə olyr. Allah sədr
həzrətləri Haşim joldəast bizə
çək qərməsin. Dogrydan „dunja
xali deşilmisə. Xal...

Qim içündür.

Bə'z jərlərdə mərqəzi idarə-
lərdə olan işçilər beqar oldyklər-
inə qərə qəruşən qəzəl vakt-
lərini pyç jərə itədid bir turq
qəndinə qədəcaq hər cur jazıla-
rı, turq dilində-ərmani qəndinə
ja ryys, nemsə qəndinə qədəcaq-
ləridə hərənin əz dilində jazılıb
çap edib qəndərilir.

Ancak bizim mərqəzi idarə-
lərimizin işləri çək oldyğyndan
bela, belə əhmək jərə vaktlərini
səf-ətmişlər (çünqi bir azda ka-
naat olyr).

Ona qərə kəzaları, mızda
3-ncl istikrazı qəntillər arası-
nda jəjmək için mərqəzəndə Əfr-
van məhəllinə qəndərilən butun
ədəbiyyat ancak ryys dilində jazı-
lıb qəndərilmişdir. Nə farkı var
onsyda qəntillər hər dili bil-
məkdə kənaət əmələ qəilir. (ic-
laslar, mızılın çökündədə belə ol-
myrm?)

Artık zəhmət nəyə lazımdır?

Mucərrəd.

Kompanija

Kabaklarda Əqəidə bir kom-
panja var idi. Əvvəlləri kompan-
janın rəhbəri kuvvəli oldyğyndan
kompanja fə'alijətə iləjirdi
-jə'ni bir birini jaxsa, pəddəzi-
vat edirdilər. Sonra bə'z səbəblərə
qərə kompanjanın fə'alijəti da-
jandı. İndi by kompanja jənə
xəlvətə toplanır.

By qunlərdə ag sakkal ko-
ca bir dəjilən çaltması ilə
yzaq jərdə olan bir bejuq mə-
myrə bir vəsikə qəndərilmişdir,
əmma vəsikəjə «mən ələmə» kol
çəqən fəhlələr indı başa duşub-
lər q onlara nomro qəlmisələr.

Molla dəji! mən ələmə sər-
də by kompanja uzvıların bir
bəd'nəzər du'astıjə qəndərir!

Zəti, kırık.

E'LAN.

Hər möhyət kompanjasında butun müsəlman
kərdənlər üçün «qərbəla inkıləbi» bərasində məryza
edirəm, pyly cəmə'ət tərəfindən illik çatmışdır.

Adres: İravan, Qəj məscid əraqəti Mirzə Hüsejn əgə və
Haç, Mir Cəmil.

Su'al cavab.

Nəvəkt Qurdəmirədə elektirika-
mə isinə başlancaq?

— 1926-ncl ildə cəməatdən
toplannıx 2000 manat, sabik
dəjirə işçiləri: Vəzirov - Mystafa
Əljof və Əli Sahib Məhəmmədof
bir birini bojnına subyt edib
pyly qəri kajtaranda.

— Nə vəkt işçisi məarif ə-
bası 16000 nüfusi olan Qurdə-
mirin işçi qəntli kylybyna məarif
fondy byrakacaq?

Sabik sijasi məarif ə-
bası müdiri-radio alacagam deyə
kylybdən apardı, qı. 500 manat,
kajtaranda.

— Sabik kylyb müdiri Əbul-
fəzi, kylybyn 78 manatın, kaj-
tarlıb vərəcəqmi?

— Hələ 20 jaaı, var 9 arvad
altıb bosajılıb, arvadın səji, 12
olanda və anasını, nəzəri jərlinə
jətəndə bələq versin.

Qlencədə.

Bilsən aqar molla na var Qlencədə
Zahir olyb çok canavar Qlencədə
Lap bol olyb nêrd kymar Qlencədə
Çajç, qiaş mast xymar Qlencədə
Bir arvad: on jeddi xijar Qlencədə
Bir qiaş bes arvad alar Qlencədə
Ərizə ajlarla jalar Qlencədə
Kan isi risvətə batar Qlencədə
Molla Məsim halva kapar Qlencədə
Maahadini mindi, çapar Qlencədə
Jandı, sysyz bagda çinar Qlencədə
Kol kurlub qalla s, nar Qlencədə
Şillag atar qəblə himar Qlencədə
Bıqları, na verdi tymar Qlencədə
Kyrygyına rənq kəjar Qlencədə
Bəxt mana almıdı, jar Qlencədə
Molla Mysa qıç dolanar Qlencədə
Kyryg olyb zot bylanar Qlencədə

"Daban, çatxad xala"

Hər dəm bir.

Baq, da jasaan Şirvanlı, kardaşlarımız Baq. Şyras, na bir ərizə verub, sorysjarlari qı, na sabəbə na tamam kalan tazi Şirvanlılar məscidin inliqlub kyrtarmas, na icazə verilməyub, va nihajət tələb edirlərqi, Baq, Şyras, dāha by məsələni yjbanırmajub, sigəni cari 'ejləsin. Dogrydanda mənim Baq, Şyras, lıdan çok acıgım dıtyr: Heç insafdyr qı, o qul qibi Şirvanlılar qeđub Baq, lırları, na tazi- pı məscidinə ja haməzərləri bitli taqjəsində əqləub ibadət ejləsinlər. Şirvanlı məscidin raişisi balkabak qibi bir tərəfdə kalub, Əmma baaka məscidin silisəo cumbanları, az kalaqlı firkaçə daxil olınyrlar. By, zahi na insafıkdır. Qerunur qı, Baq, Şyras, məscidin əzafatini bilməyur.

By dyr 1400 ildir qı, mur-surman kardaşlar ancak məscid səjəsində by qunqu tərəkijja

Dal, lı, s, var Hərdam birçi

„Kamçə“.

Qim təmizlənməddə qı: çirqli çukur tez atılır
O: Kaçır əjla jərə, orda: zımanət satılır
Tez duzdılır isini, dəqəşilərəq ad fəmil
Sanqlı Qəqçajda qəwəq bygdajaja toprak kattılır. „Zamçə“.

Xəlvətdəqilər.

Naxçivanda marqəzi məq-təblərə kəbyl vakti qimin komi-sijon iclasında kohym kabilaşj var idisə-indi o Baqlıda okymak dadur. Jerdə kalan əqlis-zaksız-lar isə haləliq qəldərədə bejuq xrlt jykysındadırlar.

Naxçivan muxtəxarlıdan və qundəliq lələri ni braxyb çis-kanc duşyanan xidmətçilərimiz-dən bajtar Medvedof qunda 2 qilo qəqdəjdindən takəti jokdyr qı əjaka kalksın, qəndlərdəqi bajtar mintəkələri ni muajinəjə çıksın.

Narkəmzəm xidmətçilərindən kosbadin Jyakeviç Naxçivandan 100vest qanarda biçənəq vəəsi nin meaz bejüdur. Meşadan satıl-an ağacların parası Jyakeviçin ci-binə duşur. 1924-nci ildən bəri meaz parası Jyakeviçin ezunuqı olyb heç bir bəni adəm tapılma-mıdır by hərifli bəsa səlsuqı meazda huqymətin də həkkı var. İndi Naxçivana qəlan çışka ko-misijonu n. n. n. hejbəntədən hərif me-zədə qununu qeçirdir.

(Dəhri)

Sifariş.

Molla dai! Zəhmət kəbyl edib marqəzi çışka komisijonuna dejinizqi, Zakatalajja qəndiribləcəq komisijony biraz tə'xir ilə qəndərsin. Çünqı tərəcəməji hal və fə'alijjatimizə dəjir toplaçacəqı mız vasikələri halə əldə ədə bilməmişiq.

Bizim qeçmişimizi bir nəv' karanlıq qibi qənlərən bəz yjdyrmalar duzdadırlar. Əjər by tezliqədə komisijon qələrsə planı-mız pozylar.

Ona qərə qəhnə dıyz qərəq xatirina bizim sifarişimizi jetinə jeteriməzi rəca edirəm:

Həzrət.

Haralısan?—Kazaxlı!

Qəncə okrygy maarif əbə-bəsinin muftəttisi Məhəmməd Su-lejmanofda. qəzal bir xasiyyət varqi: bir çok jaraməzların xoşy na qetmir. Sulejmanof idarəqə qəlan muəllimlərdən kabakca soryayr:

Maarif mudiri Əmiləyofn kohym bəzliqə hakkində sejlə-maq lazım deji. O əz kardaş, ogly Ələqəbər Əmiləyof 7 sanə-liq məqəbbə mudir tə'jin edib ondan ixtisaslılar, xırdə muə-limlijə qəndərməmişdir.

Şaqi Azar ipəq təsərrufat hissəsi mudiri:



Bana 150 manat meaz verirlər, mənə beqarçılıqdan hamıslıni çajə verib çıqıram.

- Joldə! haralısan?
- Kazaxlı! cəvabını alıraqən əsan bir azdan sonra qəz isini duzdaldım. • İqinci birisina: - Joldə! san haralısan?
- Qəncəli, jaxdy Vartaşanlı, cəvabını eaidir eitməz (bir əz danı, ərsə) ə qiaş bəsalım, aqrıt ma çıq çələ! ah...

Qərəsan bynlara əz luff və mərhəməti ilə bəkan olacəkmı? - a qiaş qim qimadır.

İmza: Haralısan

Dişi isə

Dunən jyxarı məhəlləjə (Baq), jaxlı çərəaftı, bir kadın qəbil məhəllə arvatları, n. bası, na jıqub, demədiq: «Mən imamətə çatmışam, Allah mənə pejğəmbəriqli verdi qəturmadım, dedim qı savadım jokdyr pejğəmbərliqi apara bilmərəm eləcə imamliq basdır 9 oglym var, onlarda imam olacəkmən adımı, euldərəmədə dirdilərəmə. Bynə esidan kadınlar korxıja duşub biri paltarı, n. bir ərinin qeñəq tymanı, n. qimi salı, n. qimi kənd çaj və-riib bağçalanmak istəmişlər.

İmam urvad sejləri alandan sonra gejb olmədyr. **Balta**

Dil məsələsi

Mən by saat Baqlıda olan 99 əivə və talafuzlu qiaş-qəzətə və məcməyə dillərindən və onlar-ın, həraşı əz qəndindən dəm vryub ədəll dilimizni bası, na bir bəla qəsilən kəhrəmanlar, n. dən bəhs etmirəm. Mənim s züm baaka Jerdəndir. Mənim «bejuq» adamları və adə' ijatimiz» jəq-saldanlara na isim?

Mən ony bilirməqi by saat Azərbajcanda jazaan turçəq bil-məjan hər qəs çalırçı turçəq əj-rənsin, və kazalara qənlərə xid-mətsə qətsə turçəq danı, əmagı, bəaarsın, bejli joldəqə muvəf-fəkədə oylırlar. Onları, mən alkız-lajrəmə.

«Ancak sən qəl bir para turçə-qə lap jaxız, bilən lovgə joldəqə-bara bəkl! Ağdaz dəjirasında: **My radof, və Mıxalifadə** adlı iqi agronom var, iqişidə təmiz turçə-qə bilirlər, hamılda biliriq Ağdaz qəntiləri qışca bilirm. Fəket by iqi lovgə joldəqə agronomlar, qan lillərə fors satı, bə hamizə rıscə danışılır. Mən by dildən bəhs edirəm.

Poçta kytısy.

Lənqərəndə, **Şair**, «gərib» ə; İdarətimizə qəndərdijiniz nə-qə-neçə «ə»-lərimizin çap olyn-mamasından hiddətlənərəq bizə səjdıyuzunu nəzərə alınaraq, by dəfə jenə qəndərmə oıdy-gyn «ə»-lərdən numunə içün bir bəndini byrada dərc edirik. Cəvabidni oxıycılar versin.

«Toj'nisa bələ olar» sarılvahı, «ə»-ri'nizsin mətlə'i fərs əairinin by bejli ilə baalanıç:

«Məhr drəxəndə çu pinhan əz-»
«Şəbərə bəziqər məjdan əz-»
«vəd»


By vəznədə jazmak istədjün «ə»-r'in bir bəndi bydyr:

«On saqıç fəjtoni kəsan jan jana»
«Toj' ejljib sorək salan hər jana»
«Qeçmişdə «q. lımiduq (1)»
«filan baş xana»
«İndidə varmı, ə dalı divan əvəd»

Lənqərəndə qunas əvəzlən-dijinə qərə hələ çok şəbərələr məjdana çışkak!

1) By qılınmış bəsa duzmadıq.

Juz danəliq təsbih.



Mollanın təsbihli duz luz danədir.
Hər birindən bin xəbəsat sallanır.
Xəlk: Qor, ja qic və ja divanədir?
By „mukəddəs“ hilla qarə allanır?